

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
BOTANIKA İNSTİTUTU

Əlyazması hüququnda

AYBƏNİZ CAVAD qızı ƏLİYEVA

**QISABOYLY VƏ ŞAXƏLİ BUĞDALARIN
YARADILMA STRATEGİYASI VƏ ONLARIN
SİTOGENETİK TƏDQİQİ**

İxtisas: 2409.01 – Genetika

Biologiya üzrə elmlər doktoru elmi dərəcəsi
almaq üçün təqdim olunan dissertasiyanın

A V T O R E F E R A T I

Bakı – 2014

Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Molekulyar sitogenetika şöbəsində yerinə yetirilmişdir.

Elmi məsləhətçi: Biologiya üzrə elmlər doktoru,
professor N.X. ƏMİNÖV

Rəsmi opponentlər: Biologiya üzrə elmlər doktoru
K.Q. QASIMOV
Biologiya üzrə elmlər doktoru
K.U. KURKİYEV
Biologiya üzrə elmlər doktoru
E.M. RƏSULOV

Aparıcı təşkilat: Bakı Dövlət Universitetinin Genetika və Təkamül təlimi kafedrası

Dissertasiyanın müdafiəsi “10” “decabr” 2014-cü il tarixdə saat 11⁰⁰-da Azərbaycan MEA Botanika İnstitutiunun nəzdində fəaliyyət göstərən D.01.061 Dissertasiya Şurasının yığıncağında keçiriləcəkdir.

Ünvan: Bakı şəhəri, AZ 1073, Badamdar şossesi, 40.

Dissertasiya ilə Azərbaycan MEA-nın Botanika İnstitutunun kitabxanasında tanış olmaq olar.

Avtoreferat “08” “novabr” 2014-cü il tarixdə göndərilmişdir.

**D.01.061 Dissertasiya
Şurasının elmi katibi,
biologiya üzrə elmlər
doktoru, professor**



S.C. İBADULLAYEVA

İŞİN ÜMUMİ XARAKTERİSTİKASI

Mövzunun aktuallığı. Hazırkı demoqrafik artum və əkin üçün yararlı torpaqların tədricən azalması, qlobal iqlim dəyişkənlilikləri və ekoloji tarazlığın pozulması, ətraf mühitin biotik və abiotik amillərinin təsiri ilə kənd təsərrüfatı, o cümlədən dənli taxıl bitkilərinin məhsuldarlığının aşağı düşməsi fonunda əhalinin çörəyə olan tələbatının ödənilməsi problemi daha böyük aktuallıq kəsb edir. Odur ki, ərzaq bitkilərinin, xüsusilə, buğdanın genetika və seleksiyası ilə məşğul olan alim və mütəxəssislər son dövrlərdə yalnız yüksəkməhsuldar deyil, həm də stress amillərə davamlı və ayrı-ayrı bölgələrin torpaq-iqlim şəraitinə uyğun sortların yaradılmasına böyük önəm verirlər.

Buğdanın məhsuldarlıq potensialının yüksəldilməsi istiqamətində çalışan tədqiqatçıların bir qismi buna yatmaya davamlı qısaböylü sortlar yaratmaqla, digər qismi isə sünbü'lün morfolojiyasını dəyişməklə nail olmaq isteyirlər. Sünbü'l morfolojiyasını dəyişmək yollarından biri də hər sünbüldə sünbülcüklerin sayını artırmaq, yəni şaxəli və supersünbülcüklü buğda formaları almaq istiqamətində seçmə aparmaqdır ki, bu da məhsuldarlığı, periodik olaraq, artırmağa imkan verir.

Genetik materialın bir növ və ya cinsdən digərinə introgressiyası artıq xeyli vaxtdır ki, mütəxəssislərin diqqət mərkəzindədir. Hazırda, dünyanın qabaqcıl genetik və seleksionerlərinin qarşısında duran başlıca məsələ bir sıra faydalı və qiymətli təsərrüfat əlamətlərini özündə ehtiva edən yeni intensiv buğda sortları yaratmaqdan ibarətdir. Buna isə genetik materialın yabanı əcdad və qohum cinslərdən buğdaya çürülməsi yolu ilə nail olmaq olar. Məlum olduğu kimi, buğdaya (*Triticum L.*) qohum olan egilops (*Aegilops L.*) və çovdar (*Secale L.*) cinsləri xəstəlik və zərərvericilərə, şaxta və quraqlığa qarşı davamlı olub, dənlərinin yüksək zülal tərkibi ilə fərqlənirlər. Bu cür əlamətlərin buğdaya introgressiyası məqsədilə indiyədək buğda, egilops və çovdar növlərinin müxtəlif kombinasiyalarından ibarət çoxlu sayıda nümunələr yaradılmışdır. Qeyd edək ki, bizim də qısaböylü xətlərin alınmasında ilk dəfə olaraq qısaböyluluq genlərinin mənbəyi kimi istifadə etdiyimiz üçcinsli natamam amfidiploid (NAD) - *Aegilop triticale* keçən əsrin 70-ci illərində N.X. Əminov tərəfindən yapon mütəxəssis H. Kiharanın *Triticum durum* Desf. ilə *Aegilops tauschii* Coss. arasında aldığı amfidiploidə çovdar (*Secale cereale* subsp. *segetale* Zhuk.) genomunun əlavə edilməsi yolu ilə əldə edilmişdir.

Uzaq hibridləşmə yolu ilə yaradılan və yadcinsli xromatinə malik forma və xətlərin tədqiqini sitogenetik metodlarsız təsəvvür etmək qeyri-mümkündür. Sitogenetika – molekulyar genetika erasında da öz vacib rolunu qoruyub saxlamışdır. Belə ki, növ- və cinsarası çarpanlaşmadan alınan əvəz- və əlavə olunmuş, eləcə də translokasiyalı xətlərdə genom və xromosom tərkibinin mükəmməl analizi biokimyəvi və molekulyar bioloji hadisələr sitogenetikaya əlavə olunduqdan sonra meydana çıxan molekulyar sitogenetik metodlar (C-bəndləmə, FISH, GISH) sayesində mümkün olmuşdur. Qeyd edək ki, bizim yaratlığımız qıسابöylü və şaxəli xətlərin molekulyar sitogenetik metodlarla tədqiqi Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkışafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmişdir [Qrant № EIF-2011-11(3)-82/52/3].

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın aparılmasında əsas məqsəd ətraf mühitin biotik və abiotik təsirlərinə qarşı davamlı, yerli torpaq və iqlim şəraitinə uyğunlaşmış yüksəkməhsuldar qıسابöylü və şaxəli buğda xətlərinin yaradılması, qıسابöyluluğu və yeni tipli şaxəliliyi şərtləndirən genlərin irsiliyinin öyrənilməsi, həmin genləri daşıyan buğda xətlərinin klassik və müasir sitogenetik metodlarla tədqiqidir. Bunun üçün bizim tərəfimizdən xüsusi strategiya işlənib hazırlanmışdır ki, bu da istər qıسابöylü, istərsə də şaxəli buğdaların yaradılmasında tamamilə yeni və yerli genetik mənbələrin axtarışı və istifadəsinə əsaslanmışdır.

Bu məqsədə çatmaq üçün qarşıya qoyulan əsas vəzifələr:

- Qıسابöyluluq və şaxəlilik genlərinin mənbəyi kimi yeni və yerli genetik mənbələrdən istifadə etməklə qıسابöylü və şaxəli buğda xətlərinin yaradılması;
- Qıسابöyluluq və şaxəli xətlərin genom və xromosom tərkibinin klassik və molekulyar sitogenetik metodlarla tədqiqi;
- Qıسابöyluluq və yeni tipli şaxəlilik əlamətlərinin genetik xarakterinin təyini məqsədilə qıسابöylü və şaxəli xətlərin müvafiq hibridləşmələrə cəlb edilməsi;
- Alınan hibrid populyasiyalarda qıسابöyluluq və şaxəlilik əlamətlərini idarə edən genlərin sonrakı nəsillər üzrə irsiliyinin tədqiqi;
- Yeni tipli şaxəliliyə nəzarət edən gen və ya genlərin xromosomdakı yerinin təyini (lokallaşdırılması);
- Qıسابöylü və şaxəli xətlərin biokimyəvi, elektroforetik və əsas məhsuldarlıq elementlərinə görə qiymətləndirilməsi.

Elmi yeniliklər. İlk dəfə olaraq, qıسابöyluluq genlərinin mənbəyi kimi üçcinsli NAD – *Aegilotriticale* -dən, yeni tipli şaxəlilik genlərinin